

Əməliyyat təlimatı

Əlavə dillər www.r-stahl.com



SolConeX Şteker 16 A

Sıra 8570/12

AZ

AZ



Mündəricat

1	Ümumi məlumatlar	3
1.1	İstehsalçı	3
1.2	Təlimatlar haqqında məlumat	3
1.3	Digər sənədlər	3
1.4	Standartlar və qaydalara uyğunluq	3
2	Simvolların izahı	4
2.1	Təlimat kitabçasındakı simvollar	4
2.2	Xəbərdarlıq göstərişi	4
2.3	Cihazdakı rəmlər	5
3	Təhlükəsizlik göstərişləri	5
3.1	Əməliyyat təlimatlarının saxlanması	5
3.2	Kadrların ixtisaslaşması	5
3.3	Təhlükəsiz istifadə	5
3.4	Əlavə və dəyişikliklər	6
4	Funksiyaların və qurğuların strukturu	6
4.1	Funksiyası	6
5	Texniki məlumatlar	7
6	Daşınma və saxlama	8
7	Montaj və quraşdırma	8
7.1	Ölçülər/montaj ölçüləri	8
7.2	Montaj/sökmə, istifadə mövqeyi	10
7.3	Quraşdırma	10
8	İşə salma	11
9	Fəaliyyət	12
10	Texniki qulluq, xidmət və təmir	12
10.1	Texniki qulluq	12
10.2	Xidmət	12
10.3	Təmir	13
10.4	Geriyyə qaytarma	13
11	Təmizləmə	13
12	Utilizasiya	14
13	Aksessuarlar və ehtiyat hissələri	14

1 Ümumi məlumatlar

1.1 İstehsalçı

R. STAHL Schaltgeräte GmbH
Am Bahnhof 30
74638 Waldenburg
Almaniya

Tel.: +49 7942 943-0
Faks: +49 7942 943-4333
Internet: www.r-stahl.com
E-Mail: info@stahl.de

1.2 Təlimatlar haqqında məlumat

İdentifikasiya nömrəsi: 268146 / 8570639300
Nəşr nömrəsi: 2017-02-08·BA00·III·az·02
Disk versiyası: aid deyil
Proqram versiyası: aid deyil

Orijinal təlimat kitabçası ingilis dilindədir.
Bu bütün hüquqi şəraitlərdə qanuni əsasa malikdir.

1.3 Digər sənədlər

• Texniki pasport fişlər SolConeX & CES
Digər dillərdə olan sənədlər üçün, www.r-stahl.com saytına baxın.

1.4 Standartlar və qaydalara uyğunluq

Sertifikatlar və Avropa Birliyi Uyğunluq Bəyannaməsi: www.r-stahl.com saytına baxın.
Cihaz IECEx-buraxılışına malikdir. Sertifikat üçün IECEx ana səhifəsinə baxın:
<http://iecex.iec.ch/>
Digər milli sertifikatlar aşağıdakı linkdən yüklənə bilər:
<https://r-stahl.com/en/global/products/support/downloads/>.

AZ

2 Simvolların izahı

2.1 Təlimat kitabçasındaki simvollar

Simvol	məna
	Cihazdan istifadə etmək üçün məsləhətlər və tövsiyələr
	Ümumi təhlükə
	Partlayıcı atmosferdən yarana bilən təhlükə
	Elektrik gərginliyi daşıyan hissələr vasitəsilə yarana bilən təhlükə



2.2 Xəbərdarlıq göstərişi

Layihənin və fəaliyyət riskinin minimuma endirilməsi üçün xəbərdarlıqlara mütləq əməl edin. Xəbərdarlıqlar aşağıdakı kimi qurulmuşdur:

- Sıqnal sözü: TƏHLÜKƏ, XƏBƏRDARLIQ, DİQQƏT, GÖSTƏRİŞ
- Risk və zərərin növü və mənbəyi
- Təhlükənin nəticələri
- Təhlükə və ya zərərin qarşısını almaq üçün qarşı tədbirlərə əl atmaq

	TƏHLÜKƏ
	İnsanlar üçün təhlükə Təlimatlara əməl edilməməsi insanlar üçün ciddi zədə və ya ölüm ilə nəticələnir.
	XƏBƏRDARLIQ
	İnsanlar üçün təhlükə Təlimatlara əməl edilməməsi insanlar üçün ciddi zədə və ya ölüm ilə nəticələne bilər.
	DİQQƏT
	İnsanlar üçün təhlükə Təlimatları yerinə yetirməməsi insanlar üçün kiçik xəsarət ilə nəticələne bilər.
GÖSTƏRİŞ	
Əmlak zərərinin qarşısını almaq Təlimatın yerinə yetirilməməsi avadanlıq və/və ya onun ətrafına zərər verə bilər.	

2.3 Cihazdakı rəmlər

Simvol	məna
	Hal-hazırda qüvvədə olan direktivə uyğun CE işarəti.
	Elektrik cərəyanı dairəsi təhlükəli partlayıcı ərazilərin işarələnməsinə uyğun olaraq sertifikatlaşdırılır.

3 Təhlükəsizlik göstərişləri

3.1 Əməliyyat təlimatlarının saxlanması

- Təlimatları diqqətlə oxuyun.
- Cihazın quraşdırılma yerində əməliyyat təlimatlarını saxlaya bilərsiniz.
- Bağlanacaq cihazların müvafiq sənədlərinə və əməliyyat təlimatlarına diqqət edin.

3.2 Kadrların ixtisaslaşması

Bu əməliyyat təlimatında təsvir olunan fəaliyyətlər üçün müvafiq ixtisaslı mütəxəssis lazımdır. Bu, xüsusilə aşağıdakı sahələr üçün doğrudur

- Konfigurasiya
- Cihazın montajı/sökülməsi
- (Elektrik) quraşdırma
- İşə salma
- Texniki qulluq, təmir, təmizləmə

Bu fəaliyyətləri həyata keçirən mütəxəssislər müvafiq milli standartlar və qaydalara aid olan, bilik səviyyəsinə malik olmalıdırlar.

Partlama potensialı sahələrdə fəaliyyət üçün daha çox bilik tələb olunur! R. STAHL, aşağıdakı standartlarda təsvir olunan bir bilik səviyyəsi tövsiyə edir:

- IEC/EN 60079-14 (elektrik sistemlərinin dizaynı, seçilməsi və quraşdırılması)
- IEC/EN 60079-17 (elektrik sistemlərinin yoxlanması və texniki qulluq)
- IEC/EN 60079-19 (avadanlıqların təmiri, təmir və yenidən qurulması)

3.3 Təhlükəsiz istifadə

Montajdan əvvəl

- Bu təlimat kitabçasında təhlükəsizlik təlimatlarını oxuyun və diqqət edin!
- Bu təlimat kitabçasının məzmununun məsul şəxs tərəfindən tamamilə başa düşülməsini təmin edin.
- Cihazı nəzərdə tutulduğu kimi və yalnız səlahiyyətli məqsəd üçün istifadə edin.
- Cihazın texniki məlumatları ilə əhatə olunmayan istismar şərtləri üçün R. STAHL Schaltgeräte GmbH-a müraciət edin.
- Quraşdırmadan əvvəl əmin olun ki, cihaz zədələnməmişdir.
- Cihazın yanlış və ya yolverilməz istifadəsindən, eləcə də bu təlimatlara riayət edilməməsindən qaynaqlanan zərərlər üçün heç bir məsuliyyət daşınmır.



Quraşdırma və montaj zamanı

- Quraşdırma və montaj yalnız ixtisaslı və səlahiyyətli şəxslər tərəfindən həyata keçirilməlidir ("Kadrların ixtisaslaşması" bölməsinə bax).
- Cihazı yalnız etiketinə görə uyğun olan zonalarda quraşdırın.
- Quraşdırma və fəaliyyət zamanı cihazın tip və məlumat etikerlərində spesifikasiyalara (xarakterik dəyərlər və əməliyyat şərtlərinin ölçülməsi) baxın.
- Quraşdırmadan əvvəl əmin olun ki, cihaz zədələnməmişdir.


İşə salma, texniki qulluq və təmir

- İşə salma və texniki qulluq yalnız ixtisaslı və səlahiyyətli şəxslər tərəfindən həyata keçirilməlidir ("Kadrların ixtisaslaşması" bölməsinə bax).
- İşə salmadan əvvəl əmin olun ki, cihaz zədələnməmişdir.
- Yalnız bu əməliyyat kitabçasında göstəriləni kimi təmir işləri aparın.

3.4 Əlavə və dəyişikliklər

	TƏHLÜKƏ Cihazda dəyişiklik və transformasiya səbəbindən partlayış riski! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnəcək. <ul style="list-style-type: none">• Cihazı modifikasiya etməyin və ya dəyişdirməyin.
	Dəyişikliklər və modifikasiyalar nəticəsində yaranan zərərlər üçün heç bir öhdəlik və zəmanət yoxdur.

4 Funksiyaların və qurğuların strukturu

	TƏHLÜKƏ Yanlış istifadə səbəbindən partlama təhlükəsi! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnəcək. <ul style="list-style-type: none">• Cihazı yalnız bu təlimatda göstərilən istifadəyə uyğun olaraq istifadə edin.
---	---

4.1 Funksiyası

Fiş 8570/12 partlayışa davamlı elektrik avadanlıqlarıdır. Portativ və dayanıqlı elektrik avadanlıqlarını birləşdirmək və potensial partlayıcı atmosferlərdə kəbellər və ya sxemləri birləşdirmək üçün istifadə olunur.

Zonalar 1, 2, 21 və 22-də təhlükəli sahələrdə istifadə üçün sertifikatlaşdırılmışdır.

5 Texniki məlumatlar

Partlayışdan müdafiə

Qlobal (IECEX)

Qaz və toz	IECEX PTB 05.0023 Ex db eb IIC T6 Gb Ex tb IIIC T80°C Db
------------	--

Europa (ATEX)

Qaz və toz	II 2 G Ex db eb IIC T6 Gb II 2 D Ex tb IIIC T80°C Db
------------	---

Arayış və sertifikatlar

Sertifikalar	IECEX, ATEX, Braziliya (INMETRO), Çin (Çin-Ex), Hindistan (PESO), Kanada (CSA), Qazaxıstan (TR), Koreya (KC), Rusiya (TR), Tayvan (ITRI), Ukrayna (TR), ABŞ (FM), Belarus (TR)
--------------	--

Texniki məlumatlar

Elektrik məlumatlar

Nominal əməliyyatın gərginliyi	max. 690 V AC/max. 110 V DC
Nominal çalışma cərəyanı	16 A

Mühit şərtləri

Mühit temperaturu	-30 ... +55 °C (silikonsuz) -50 ... +55 °C
-------------------	---

Mexaniki məlumatlar

Qütblərin sayı	1 P + N + $\frac{1}{2}$; 2 P + $\frac{1}{2}$; 3 P + $\frac{1}{2}$; 3 P + N + $\frac{1}{2}$;
Material	
Korpus	Poliamid, şüşə lifi gücləndirdi
Qoruma növü	IP66 IEC/EN 60529 uyğun olaraq
Birləşdirmə növü	vint mənğənəsi
Bağlantı mənğənəsi	1 x 1,5 ... 4 mm ² bükülü
Ömür müddəti	> 5000 IEC/EN 60309-1 uyğun olan mexaniki dövrlər
Fırlanma momenti	Qısqaclar: 1,2 Nm Korpus vintləri: 1,0 Nm
Kabel və kabel girişləri	
Kabel diametri bağlantı və fiş	8 ... 18 mm Halqa 1 + 2 + 3 + 4 8 ... 11 mm Halqa 2 + 3 + 4 11 ... 15 mm Halqa 3 + 4 15 ... 18 mm

Əlavə texniki məlumat üçün, www.r-stahl.com ünvanına baxın.


6 Daşınma və saxlama

- Cihazı yalnız orijinal qablaşdırmada daşmaq və saxlamaq.
- Quru vəziyyətdə (kondensasiya edilmədən) və vibrasiyasız saxlayın.
- Cihazı salmayın.

7 Montaj və quraşdırma

7.1 Ölçülər/montaj ölçüləri

Ölçülü rəsm (mm (inç) ölçüləri) – Xəbərdarlıq edilmədən dəyişdirilə bilər




10337E00

Növ	A	B
8570/12-3.. 16 A, 2 P + $\frac{1}{2}$; 1P + N + $\frac{1}{2}$	43,5	76
8570/12-4.. 16 A, 3 P + $\frac{1}{2}$	49	89
8570/12-5.. 16 A, 3 P + N + $\frac{1}{2}$	56,5	92


8570/12-..

Əlaqə sancaqlarının düzəldilməsi

Mövqə: saat mövqeyi, görünüş: ştekerin önü



Məsələn: Saat mövqeyi






200 ... 250 V = 6 h

19038E00

19038E00

Əlaqə sancaqlarının və qısqac işarələrinin tərtibatı

2 P + $\frac{1}{2}$, 1 P + N + $\frac{1}{2}$ 3 P + $\frac{1}{2}$ 3 P + N + $\frac{1}{2}$ 

8570/12-3..

19040E00

8570/12-4..

19041E00

8570/12-5..

19042E00

6 mövqeyində kontakt sancaqlarının və qısqac təyinatlarının tərtibatı (öndən görünüş)

Kontakt sancaqlarının və qısqac təyinatlarının tanım rəngləri və yerləşdirilməsi

Dirəklər *	Tezlik [Hz]	Voltaj [V]	Rəng indeksi	Qoruyucu kontakt sancağının vəziyyəti
8570/12-3.. 2 P + $\frac{1}{2}$	50 və 60	200 ... 250	mavi	6 saat
	50 və 60	380 ... 415	qırmızı	9 saat
	50 və 60	480 ... 500	qara	7 saat
	> 300 ... 500 ²⁾	> 50	yaşıl	2 saat
	DC	> 50 ... 110	açıq-boz	3 saat
8570/12-3.. 1 P + N + $\frac{1}{2}$	50 və 60	100 ... 130	sarı	4 saat
	60	277	açıq-boz	5 saat
8570/12-4.. 3 P + $\frac{1}{2}$	50 və 60	100 ... 130	sarı	4 saat
	50 və 60	200 ... 250	mavi	9 saat
	50 və 60	380 ... 415	qırmızı	6 saat
	50	380	qırmızı	3 saat
	60	440 ... 460 ¹⁾	qırmızı	11 saat
	50 və 60	480 ... 500	qara	7 saat
	50 və 60	600 ... 690	qara	5 saat
	100 ... 300 ²⁾	> 50	yaşıl	10 saat
	> 300 ... 500 ²⁾	> 50	yaşıl	2 saat
8570/12-5.. 3 P + N + $\frac{1}{2}$	50 və 60	57/100 ... 75/130	sarı	4 saat
	50 və 60	120/208 ... 144/250	mavi	9 saat
	50 və 60	200/346 ... 240/415	qırmızı	6 saat
	50	220/380	qırmızı	3 saat
	60	250/440 ... 265/460 ¹⁾	qırmızı	11 saat
	50 və 60	277/480 ... 288/500	qara	7 saat
	50 və 60	347/600 ... 400/690	qara	5 saat


* Bütün qütb nömrələri: Digər tənzimləmələrlə əhatə olunmayan bütün nominal əməliyyat gərginlikləri və/ və ya frekanslar qoruyucu keçid yuvasının 1 saat mövqeyinə malikdir.
IEC 60309-2 uyğun olaraq fərqli gərilim və frekanslar üçün yivin yeganəliyinə əsaslanan identifikasiya rəng və düzləndirici

¹⁾ Əsasən gəmi qurğularında

²⁾ Frekanslar ≥ 100 Hz yüksək istilik davranışına gətirib çıxarır. Bu, cədvəlin 12 A-a azaldılması ilə kompensasiya edilməlidir.

7.2 Montaj/sökmə, istifadə mövqeyi


7.2.1 Montaj


	Konnektor sancaqlarının çirklənməsinə qarşı qorunmaq üçün uyğun bir kilidləmə qapağı istifadə edilə bilər (bax "Aksesuarlar və ehtiyat hissələri").
---	---


Əməliyyat mövqeyi


- Taxılı olmayan vəziyyətdə üzü aşağı asma vəziyyətində saxlayın.

7.3 Quraşdırma

	DIQQƏT
	Gərginlik daşıyan hissələr ilə elektrik cərəyanı vurması təhlükəsi! Diqqət etməmə kiçik yaralanma ilə nəticələne bilər. <ul style="list-style-type: none">• Bütün elektrik bağlantılarını ayırın.• İcazəsiz keçid əleyhinə təhlükəsiz əlaqələr.


	TƏHLÜKƏ
	Qoruyucu tədbirlərin olmaması səbəbindən partlama təhlükəsi! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnecek. <ul style="list-style-type: none">• Müvafiq xətt seçimi ilə mümkün olan maksimum icazə verilə bilən temperaturlarının aşılmasını təmin edin.• Ucluqlardan istifadə edərkən bunları müvafiq uyğun alətdən istifadə edin.• Yalnız ayrıca yoxlanılmış və AB tipi-sınaq sertifikatı ilə sertifikatlaşdırılmış kabel girişləri və bağlama fişlərindən istifadə edin.• Xətt izolyasiyası qısqaca qədər çatmalıdır.• Dirijor soyma zamanı zədələnməməlidir (məsələn, kəsik-kəsik).• Həmişə torpaq xəttini qoşun.

	<ul style="list-style-type: none">• Vida başlığının gövdə dişli bağlantısı ilə örtülməsi üçün kilidləmə vidasını boşaldın.• Korpus vint bağlantısını boşaldın.• Kabel quraşdırıldıqdan sonra, sıxma halqası kifayət qədər basılana qədər korpus vintinə fırladın. Vidalı keçiddə hər bir bloka 0,5 Nm bir tork ilə kilidləmə vidasını döndərin.
---	---



- Vida bağlantısını (1) sökün və toz qoruyucu plitəni (2) çıxarın.
- Sıxma xamitini (3) və halqanı (4) çıxarın.
- Korpus vintlərini (5) boşaldın və konnektorun gövdəsini (6) çıxarın.
- Xəttləri vida bağlantısı, xamit və sıxma halqası vasitəsilə taxın. Lazım olarsa, möhürün daxili diametrini onu kəsərək tənzimləyin.
- Gərginlik relyefini (7) açın və 90 dərəcə itələyin.
- Kabelləri müvafiq terminallara daxil edin və onları sıxın (siqnal torkunu "Texniki məlumatlar" bölməsində baxın).
- Kəsilmiş kabelin uclarının terminalda tam oturduğundan əmin olun.
- Gərginlik relyefini geri çəkin və xəttə montaj edin. Sıxma nöqtəsi gərginlik altında olmamalıdır.
- Konnektorun gövdəsini möhkəm şruplayın (sıxma momenti üçün "Texniki məlumatlar" bölməsinə baxın).
- Şteker korpusunda araqaçı sıxın (yarıq hissəsi içəri olaraq), xət halqasını qoyun və möhkəm bağlayın.

8 İşə salma

	TƏHLÜKƏ
	<p>Yanlış quraşdırma səbəbiylə partlama təhlükəsi! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnecek.</p> <ul style="list-style-type: none"> • İşə salmadan əvvəl cihazın düzgün quraşdırıldığını yoxlayın. • Milli qaydalara riayət edin.

İşə salmadan əvvəl aşağıdakıları təmin edin:

- Montaj və quraşdırılması yoxlayın.
- Korpus zədələnməməlidir.
- Gərəkirə, xarici cisimləri çıxarın.
- Həmçinin bağlantı sahəsini təmizləyin.
- Xətlərin düzgün yerləşdirildiyini yoxlayın.
- Bütün boltların və qaykaların sıx bağlanmasını yoxlayın.
- Xətt keçidinin möhkəm yerləşməsini yoxlayın.
- Bütün xətlərin möhkəm bir şəkildə bağlı olduğunu yoxlayın.
- Şəbəkə gərginliyinə diqqət yetirin.

9 Fəaliyyət

i	Fiş yalnız tam quraşdırıldıqda istifadə edilə bilər.
----------	--

Cərəyan dairəsində qısaqapanmadan sonra ştekrin işləyib işləməməsini yoxlayın.

Fiş R. STAHL-dan aşağıdakı məhsullarla birlikdə işlədilə bilər:

- divar rozetkəsi 8570/11, 8572/13 und 7570/11
- flanş rozetkəsi 8570/15 und 8572/15
- mufta qutusu 8572/14

Şteker sənaye roztkalarına uyğun gəlir (CEE standartlarına uyğun).

10 Texniki qulluq, xidmət və təmir


10.1 Texniki qulluq


- Yoxlamaların mahiyyəti və həcmi müvafiq milli qaydalardan götürülməlidir.
- Əməliyyat şəraiti yoxlama intervalları ilə uyğunlaşdırmaq.

Cihaza xidmət edərkən ən azı aşağıdakı nöqtələri yoxlayın:


- möhkəm oturmaq üzərində xətlər
- bağlayıcı sancaqların korpus, sıxlıqlar və üst səthin zədəli olub olmadığını
- qaykanın çirkli olub olmadığını
- tıxac pinlərinin çirklənib çirklənməməsini yoxlayın və lazım olduqda təmizləyin
- müvafiq temperatura uyğunluq
- nəzərdə tutulan istifadə

10.2 Xidmət

	DIQQƏT
	Gərginlik daşıyan hissələr ilə elektrik cərəyanı vurması təhlükəsi! Diqqət etməmə kiçik yaralanma ilə nəticələne bilər. <ul style="list-style-type: none"> • Bütün elektrik bağlantılarını ayırın. • İcazəsiz keçid əleyhinə təhlükəsiz əlaqələr.
i	İstifadə olunan ölkədə tətbiq olunan milli qaydalara riayət edin.
i	<ul style="list-style-type: none"> • Korroziyanın qarşısını almaq üçün, fiş müntəzəm çəkilməlidir. • Lazım gələrsə, taxma sancaqları təmizləyin. • 1000 taxılma dövründən sonra KLÜBERALFA KRA 3-730 sürtkü yağı ilə yağlayın.

	Mineral yağ əsasında olan sürtkü yağların istifadəsinə icazə verilmir!
---	--

10.3 Təmir

	TƏHLÜKƏ
	<p>Yanlış təmir səbəbiylə partlama təhlükəsi! Buna əməl olunmama ölüm və ya ciddi yaralanma ilə nəticələnəcək.</p> <ul style="list-style-type: none"> • Cihazların təmiri yalnız R. STAHL Schaltgeräte GmbH tərəfindən həyata keçirilməlidir.

10.4 Geriyə qaytarma

- Cihazları yalnız R. STAHL ilə razılaşdırdıqdan sonra qablaşdırın və geri göndərin!
Bunun üçün R. STAHL-ın məsul nümayəndəsi ilə əlaqə saxlayın.

Təmir və xidmət üçün gri göndərilmədə R. STAHL-ın müştəri xidməti sizin ixtiyarınızdadır.

- Şəxsən müştəri xidməti ilə əlaqə saxlayın.

yaxud

- www.r-stahl.com saytına daxil olun.
- "Dəstək" hissəsində > "RMA blankı" > "RMA-faktura sorğu edin" seçin.
- Formu doldurun və göndərin. Təsdiq edilir. R. STAHL müştəri xidməti sizə müraciət edəcəkdir. Məsləhətləşmədən sonra RMA sertifikatı alacaqsınız.
- Cihazı qablaşdırma içərisində RMA sertifikatı ilə birlikdə R. STAHL Schaltgeräte GmbH ünvanına göndərin (baxın fəsil 1.1).

11 Təmizləmə

- Elektrostatik yüklənmənin qarşısını almaq üçün potensial partlayıcı atmosferdəki qurğular yalnız nəm bir parça ilə təmizləyə bilər.
- Təmizləmə üçün: su və ya yumşaq, aşındırıcı olmayan, təmizləyici maddələrdən istifadə edin.
- Aşındırıcı təmizləyici maddələr və ya məhlullardan istifadə etməyin.
- Fişin yuvasına su və təmizləyici vasitələrin daxil olmasını aradan qaldırın.

12 Utilizasiya

- Utilizasiya üçün yerli və milli qaydalara və qanunlara əməl edin.
- Materialları ayrıca tuallantiya atın.
- Qaydalara uyğun olaraq bütün komponentlərin ətraf mühitə zərəri olmadan atılmasını təmin edin.

13 Aksessuarlar və ehtiyat hissələri

GÖSTƏRİŞ

Orijinal olmayan komponentlərdən istifadə edərkən cihazın səhf işə salınması və ya zədələnməsi.

Diqqət tməmə maddi ziyana səbəb ola bilər!

- Yalnız R. STAHL Schaltgeräte GmbH şirkətinin orijinal hissələri və ehtiyat hissələrini istifadə edin.



Aksessuarlar və ehtiyat hissələri www.r-stahl.com səhifəsində baxın.

EU Konformitätserklärung
EU Declaration of Conformity
Déclaration de Conformité UE




R. STAHL Schaltgeräte GmbH • Am Bahnhof 30 • 74638 Waldenburg, Germany
 erklärt in alleiniger Verantwortung, *declares in its sole responsibility, déclare sous sa seule responsabilité,*

dass das Produkt: **Steckvorrichtung**
that the product: *Plug and socket*
que le produit: *Prise de courant*

Typ(en), type(s), type(s): **8570/*1**
8570/*2
8570/*5
8570/*6

mit den Anforderungen der folgenden Richtlinien und Normen übereinstimmt.
is in conformity with the requirements of the following directives and standards.
est conforme aux exigences des directives et des normes suivantes.

Richtlinie(n) / Directive(s) / Directive(s)		Norm(en) / Standard(s) / Norme(s)
2014/34/EU 2014/34/EU 2014/34/UE	ATEX-Richtlinie <i>ATEX Directive</i> <i>Directive ATEX</i>	EN IEC 60079-0:2018 EN 60079-1:2014 EN 60079-7:2015+A1:2018 EN 60079-11:2012 EN 60079-31:2014
Ex-Kennzeichnung, Ex-marking, Ex-marquage:		II 2 G Ex db eb IIC T6 Gb  II 2 G Ex db eb ia IIC T6 Gb II 2 D Ex tb IIIC T80 °C Db CE 0158
EG/EU-Baumusterprüfbescheinigung: <i>EC/EU Type Examination Certificate:</i> <i>Attestation d'examen CE/UE de type:</i>		PTB 03 ATEX 1227 (Physikalisch-Technische Bundesanstalt, Bundesallee 100, 38116 Braunschweig, Germany, NB0102)
Produktnormen nach Niederspannungsrichtlinie: <i>Product standards according to Low Voltage Directive:</i> <i>Normes des produit pour la Directive Basse Tension:</i>		EN 60309-1:1999+A1:2007+AC:2014+A2:2012 EN 60309-2:1999+A1:2007+A2:2012 EN 60309-4:2007+A1:2012
2014/30/EU 2014/30/EU 2014/30/UE	EMV-Richtlinie <i>EMC Directive</i> <i>Directive CEM</i>	Nicht zutreffend nach Artikel 2, Absatz (2) d). Not applicable according to article 2, paragraph (2) d). Non applicable selon l'article 2, paragraphe (2) d).
2011/65/EU 2011/65/EU 2011/65/UE	RoHS-Richtlinie <i>RoHS Directive</i> <i>Directive RoHS</i>	EN 50581:2012

Waldenburg, 2020-04-22

Ort und Datum
Place and date
Lieu et date

i.V.


Holger Semrau
Leiter Entwicklung Schaltgeräte
Director R&D Switchgear
Directeur R&D Appareillage

i.V.


Jürgen Freimüller
Leiter Qualitätsmanagement
Director Quality Management
Directeur Assurance de Qualité